



Yeni nəşrlər

Zəka səltənətinin ilk carçısı

Coxəslik Azərbaycan ədəbi irsini toplayıb, elmi prinsip və ardıcılıqla öyrənərək "Azərbaycan ədəbiyyatı" əsərini yazması Firidun bəy Köçərlinin en böyük xidməti sayılır. Bu əsəri ilə Firidun bəy müasir Azərbaycan ədəbiyyatı tarixçiliyi elminin əsasını qoymuş və beləliklə də gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdır. O, Azərbaycan ədəbiyyatşunaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük əksəriyyətini ehate edən ədəbiyyat tarixini yazmışdır.

Görkəmli maarifperver və ədəbiyyatşunas alimin bu kitabı ötən əsrin 70-ci illərində kırıl əlifbası ilə çap edilərək oxuculara çatdırılmışdır. Bu unudulmaz zəka sahibinin 150 illiyinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamda unudulmaz ədəbiyyatşunas alimin, görkəmli təndiqçinin əsərlərinin latin qrafikası ilə çapı da nəzərdə tutulmuşdur. Filologiya elmləri doktoru, professor Şamil Vəliyevin redaktorluğu və ön söz müəllifliyi ilə Firidun bəy Köçərlinin əsərləri bu günlərdə işq üzü görmüşdür. Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək istəyənlər önce Firidun bəy Köçərlinin adıçəkilən əsərinə müraciət etməlidirlər. Yeni nəşrə yazılmış ön sözde oxuyuruz: "F.Köçərli Azərbaycan ədəbiyyatına dair zəngin material toplamışdı. O, daima ədəbiyyatımızın gələcəyini düşünmüş və tez-tez dövri mətbuatda Azərbaycan ədəbiyyatı tarixi haqqında çıxışlar etmişdir... Bu alimin 40 ilə yaxın içtimai və pedagoji fəaliyyəti Azərbaycan ədəbiyyatşunasları tərəfindən geniş şəkildə öyrənilmişdir. Və bu iş hazırda da davam etdirilir. Həc şübhəsiz ki, onun ədəbi elmi və publisistik irsi müstəqilliyin yaradıldığı imkanları hesabına daha dərinənd və şübhəsiz hələndə öynəniləcək, gələcək nəsillərin intellektual mülkiyyəetine çevriləcəkdir. Çünkü o, Azərbaycanda yaradılacaq zəka səltənətinin ilk carçılardan olub".

Kitab üç bölmədən ibarətdir. "Seçilmiş əsərlər" bölmündə İrvavandan gələn məktub əsasında Firidun bəy Köçərli Azərbaycan komediyalarını şəhər edib. Maraqlıdır ki, o, Mirzə Fətəli



Axundzadənin komediyalarını "Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora" bənzədir. "Azərbaycan ədəbiyyatı" adlı tədqiqatında isə Şuşa ədəbi mühitindən - Molla Pənah Vəqif, Aşıq Pəri, Qasım bəy Zakirdən danişilib. Ardıcılıqla davam edən bu tədqiqatda yənə de Mirzə Fətəli Axundzadənin ədəbiyyatdakı xidmətlərinə toxunulub, "Əkinçi" qəzetinin Azərbaycan mətbuatındaki səmərəli yeri araşdırılıb, şamaxılı Seyid Əzim'in yaradıcılığı, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun və başqalarının əsərlərindən söz açılıb. "Molla Nəsrəddin" jurnalı ile bağlı Firidun bəy Köçərlinin 1906-cı ildə verdiyi şəhri də diqqət çekir: "Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülür. Çünkü bunlar müsəlmanların həyatında böyük bir maneəyə çevrilib və onların geri qalmağına sebəb olubdur... Ümumiyyətlə, "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir. Yəni azərbaycanlıların vaxtı keçmiş, köhnəmiş görüşlərini, anlayış və adətləri islah etməyə və özlərini oyadıb yeni nəcib və ciddi fəaliyyətə sövg etməyə çalışıb. Biz Cəlil Məmmədquluzadəye səmimi qəlbən müvəffəqiyyətlə arzu edirik və ümidi varıq ki, müsəlman cəmiyyəti bu faydalı və yeganə jurnalın nəşrine kömək göstərəcəkdir".

Ötən əsrin əvvəllərində realist bədii nəsirdə, dramaturgiyada, satirik publisistika Cəlil Məmmədquluzadə, yeni şeir aləmində Mirzə Ələkbər Sabir, milli musiqi-

nin inkişafında Üzeyir Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sayəsində ədəbiyyatşunaslıq elmində də Firidun bəy Köçərli həmin ucalıqda qərar tutub. 57 baharlı ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən Firidun bəy Köçərli estetik fikir tarixində də şəreffli yerlərdən birinin sahibidir. Coxəslik yaradıcılıqla malik olan Firidun bəy Köçərli balalarımız üçün də yazmayı, yaratmayı unutmayışdı. O, təkcə əbədiyyat nəzəriyyəcisi və tənqidçisi deyildi, həm də uşaqlar üçün bir-birindən maraqlı, dəyərli müxtəlif janrıda əsərlər yazan ədib, şair və tərcüməçi idi. Kitabın "Balalara hədiyyə" bölümündə 60-dan artıq əsər toplanıb. Burada şifahi xalq nümunələrindən tutmuş, yazılı ədəbi növləri də öz əksini tapmışdır.

Böyük vətəndaş və milli duyğulara sahib bir fədai kimini adını tarixə silinməz həflərlə həkk etdirən Firidun bəy Köçərli ana dilimizin aşığı idi. Onun 1913-cü ildə qələmə aldığı "Ana dili" məqaləsi o dövr üçün çox böyük əhəmiyyət kəsb etdi. O dilimizin şirinliyini korlayanlara qarşı amansız idi. Qələm dostlarına tövsiyə edərdi: "Sadə, anlaşıqlı yazın. Dildə əllaməlik etmək yaramaz. Bu oxucu ilə yazıçı arasında keçilməz sədd yaradır". O dövrde Firidun bəy Köçərlinin bu məqaləsi "Molla Nəsrəddin" jurnalında çap olunmuşdur. Maraqlıdır ki, Firidun bəyin ana dili barəsindəki fikirləri yüz ildən sonra - bu gün də böyük əhəmiyyətə malikdir: "Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südű bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini de sevir". Bu cür dərin düşüncəyə, amala və millət sevgisine malik olan ədəbiyyat tarixçisi, nəzəriyyəcisi, tərcüməcisi, mətbuat və teatr qurucusu, maarifçi, ən başlıcası da böyük vətəndaş olmuş Firidun bəy Köçərlinin əsərlərinin latin qrafikası ilə çap edilib belə nəfis şəkildə oxuculara çatdırılması təqdirəlayıqdır.

**Flora XƏLİLOVA,
"Azərbaycan"**